



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkışaf etdirilməsi;

Multikulturalizm mahiyyət etibarı ilə fərqli mədəniyyətlərin vahid və əstün bir zəmində əridilməsini deyil, bərabər hüquqlarla birgə və yanaşı, yaşamasını zəruri edir. Bu baxımdan fərqli dini, etnik qrup və mədəniyyətlərin hüquq və azadlıqlarının qanunvericiliklə tənzimlənməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycanda isə bu hüquqlar daha üstün - konstitusiya təminatı altındadır.

Konstitusiyamızın müvafiq maddələrinə müraciət etsək, Azərbaycanda "fərqliliklərin" qorunmasına yönələn dövlət siyasetini aydın şəkildə görərik. Xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkışaf etdirilməsi üçün hüquqi baza yaradılıb. Vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, geniş şəkildə isə "Dini etiqad azadlığı haqqında" Qanunda təsbit olunub. Konstitusiyamızın 48-ci maddəsinə görə, hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənleşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir. Bunlardan eləvə, ölkədə tolerantlıq, dini düzümlülüyü möhkəmləndirmək məqsədile insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb. Azərbaycanda və bütün regionda 16 noyabr Beynəlxalq tolerantlıq günü ki mi qeyd edilir. Ölkəmiz bütün dövrlərdə dini ve etnik ayrı-seçkilikdən əziyyət çəkən insanların sığınacaq, yurd yeri olub. Dini və etnik ayrı-seçkilikdən əziyyət çəkən insanlar ölkəmizə üz tutub, yurd salıb burada yaşamağı seçiblər. Təkcə yəhudü və xristianlığın mənsubları deyil, müxtəlif sebəblərdən təzyiqlərle üzləşən, sıxışdırılanislama bağlı məzhəblerin nümayəndələri də bizə pənah getiriblər. Bu baxımdan Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzheb baxımından zəngindir. Sevindirici haldır

ki, Azərbaycanda müxtəlif dinlərin və dini fəlsəfi cərəyanlarına yayılmasına baxmayaraq, etnik və dini icmalar arasında möhkəm düzümlülük əlaqələri formalasıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb.

Azərbaycanda məskunlaşan dini-etnik qrupların nümayəndələri burada özlərini yad yox, öz doğma vətənlərindəki kimi hiss ediblər. Onlar yerli əhali ilə qaynayıb-qarışıb, hətta qohumluq əlaqələri də qurublar.

Azərbaycanda tolerantlığın inkışafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyət qayğılarından sonra bütün sahələrdə olduğu kimi, dini tolerantlığın inkışafı və qorunması istiqamətində də mühüm addımlar atılıb. Heydər Əliyev hesab edirdi ki, Azərbaycan xalqı özlündə, təbiətinə görə, öz xarakterine gö-

özündə əks etdirən mühüm dəyərlər olmaqla yanaşı, Azərbaycanın dövlət siyasetinin əsas prioritetlərindəndir: "Ösrlər boyu müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı hörmət şəraitində yaşadığı ölkəmizdə məscidlərin, sinaqoqların və kilsələrin yanaşı fəaliyyət göstərməsi bizim böyük tarixi nailiyyətimizdir. Azərbaycandakı katolik dini icmasının daim böyük diqqət və qayğı ilə əhatə olunması bunun əyani göstəricisidir". Prezident bəyan edib ki, Azərbaycan sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub saxlanması və daim inkışaf etdirilməsi yolunda uzun illərdən bəri davam edən feal və səmərəli əməkdaşlığı xüsusi əhəmiyyət verir: "Ölkəmizin Vatikanın tarixi yerlərinin bərpasın-



Azərbaycan dünyaya həmişə nümunə olub

Ölkəmizdəki multikulturalizm çoxsaylı əcnəbi din xadimləri tərəfindən dəfələrlə dilə gətirilib, yüksək qiymətləndirilib

rə yüksək tolerantlıq hissini malikdir: "Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var".

Dini tolerantlığın qorunması Prezident İlham Əliyevin siyasetində özüne mühüm yer tutur. Prezidentin tapşırığı ilə bu sahədə görülən işlər dini sabitliyin möhkəmlənməsində vacib əhəmiyyət daşıyır. Dünyada nümunəvi tolerantlıq məkanına çevrilən Azərbaycanda tolerantlığın daha da inkışaf etdirilməsi, həbələt etnik-dini müxtəlifliyin qorunub saxlanılması dövlət siyasetinin əsas istiqamətlərindən birini təşkil edir.

Prezident İlham Əliyevin ötən gün Roma Papası Fransiskə Tacqoyma Günü mənasibətlə ünvanlaşdıgı təbrik məktubunda da Azərbaycandakı tolerantlıqdan behs edib. Dövlət başçısı qeyd edib ki, multikulturalizm və tolerantlıq xalqımızın həyat və yaşam tərzini

da iştirakından məmənunluq duyur və bunun dünya mədəni irsinin, zəngin incəsənət xəzinəsinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsinə, eləcə də mədəniyyətlərənərə dialoqa töhfə verəcəyinə inamımı ifadə edirəm".

Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycanda ta qədimdən bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayın və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılıb. **Ayri-ayrı dinlərə etiqad edən insanlar** ölkəmizdə daima sülh və əmin-amanlıq şəraitində yaşayıb, dinlərini, adət-ənənələrini qoruyub saxlayıblar: "Azərbaycanda yaşayan digər xalqların nümayəndələri arasında milli, irqi, dini ayrı-seçkilik, ədavət və qarşidurmalar müşahidə edilməyib. Onlar burada özlerini öz doğma vətənlərindəki kimi hiss ediblər. Azərbaycan xalqı daim ölkədə yaşı-

yan müxtəlif millətlərə və dinlərə mənsub insanların dostluğunun, qardaşlığının möhkəmləndirilməsinə çalışıb".

İlahiyyatçı-alim Hacı Atif İsmayılov "Şərq"ə açıqlamasında vurgulayıb ki, Azərbaycan xalqı daim yüksək etibar və etimad göstərilən xalqlardandır.

Ekspert vurgulayıb ki, Azərbaycanda dinindən, millətindən, irqindən asılı olmadan bütün xalqlar daim mehriban mənasibətdə olublar: "Dini və irqi mənsubiyətləri fərqli olan milletlər əsrlər boyu Azərbaycanda təhlükəsiz, rahat, sərbəst həyat sürüb. Multikultural və eyni zamanda tolerant mühitimizlə dünyada sayılıb-seçilmiş. Ölkəmiz dünyasının bir çox dövləti üçün real nümunə təşkil edib. Tolerantlıq, multikultural dəyərlərimizi tekçə sözümüzə deyil, əməlizlə də mütəmadi təsdiq etmişik. Bunun bariz nümunəsi odur ki, Azərbaycanda fərqli dinlərin, ayri-ayrı millətlərin nümayəndələri uzun illərdir təhlükəsiz,

heç nədən ehtiyat etmədən, narahatlıq duymadan ömür sürüblər. Sivil şəkildə öz həyatlarını yaşayıblar, ibadətlərini icra ediblər. Bəzi xarici güclər ölkəmizdəki vəhdəti pozmağa cəhd göstərsələr də, istəklərinə nail olmayıblar. Azərbaycanda müxtəlif dinlərin, hətta fərqli məzhəblərin təmsilçiləri belə qarşidurma yaşamadan ibadətlərini, ayınlarını icra edirlər. Bu da qardaşlıq simvolunun bariz nümunəsidir".

İlahiyyatçı bildirib ki, dinimizin bize tövsiyəsi odur ki, hər bir şəxs dininə, milli mənsubiyyətinə görə deyil, ilk növbədə insanlığını, bəşəri xüsusiyyətlərinə görə dəyərləndirilsin: "İslam dini vəhdeeti, həmrəyliyi, sülh və əmin-amanlığının tövsiyə edir. Dünyanın bir çox ölkəsində baş veren dini qarşidurmalar, islaməbiyanın genişlənməsi, radikalizmin və antisemitizmin artması fonunda Azərbaycanda müşahidə olunan tolerant mühit çoxlarını yaxşı mənada heyrləndirir. Ölkəmizdəki multikulturalizm çoxsaylı əcnəbi din xadimləri tərəfindən dəfələrlə dilə gətirilib, yüksək qiymətləndirilib".

İsmayılov